

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 228 (1836) 12 dekabr 2018-ci il



ƏRDƏŞƏVİ KƏNDİ

və yaxud da Ardaşı, Ərdəsi, Ər evi və Ərdəşəvililər

(əvvəli ötən saylarımdız)

Deyilənlərə görə, insanlar o vaxtlar o qədər əməli-saleh olubdur ki, Allah-təala onların istəklərini, arzularını daha tez eşidərmış və daha tez imdadına çatmış.

Bu yerlərin incəbel, gözəl qızları bir yerə cəm olub, çayda cimirmişlər. Birdən bir ejdaha peyda olur. Qayadan qızlara tərəf sallandığını görürler. Qızların içində bir dünya gözəli varmış, o isə çaydan adlayıb qayanın dibində özüne tumar verərək saçlarına sıgal çəkmiş, daranırmış. Qızlar nə qədər səsləyirlərsə, çayın səsi, qıjılısı qoymur ki, qoymur çağırış səsini eşitsin.

Qız şəlalə saçlarını arxaya yiğib sonsuz göylərə baxır. Birdən bir ejdahanın ona tərəf sallanıb onun gözəlliynə tamaşa etdiyini görür. Ələcsiz qalan gözəl qız əllərini sonsuz göylə-

rin ənginliyinə tərəf qaldıraraq yalvarmağa başlayır ki, onların hər ikisi daş olsunlar. Hər ikisi də ilan da, qız da birdən daşa dönüb hündür sal qayaya həkk olunurlar.

Həkəri çayı o vaxtdan bu günə ki-mi İləngaya əfsanəsini öz nəgmələrinə qatıb insanlara "danışmaqdan" doymur.

Qaynar bulaq kəndi

Ata-babalarımızın yaşadıqları yerləri bir-birlərindən fərqləndirmək, yadda qalmaq üçün ona adlar vermişdilər. Qorqundağ (Laləli dağları) dağlarına qalxmaq üçün Ərdəşəvi kəndindən çı-xadnda Mirinbəy meşəsindən, Qaravul daşından, Haqnəzər kəndinə çatmamış Şikar suyu bulağından su içməsən, günah hesab olunar. Təzə-kənd kəndindən Fingə kəndi yolu ilə

getmək üçün Əppəkli, Daryal, Şirin ölen, Palan tökən, Tippildayan sərt keçidlərdən, bərələrdən, dar yollardan, cığırlardan keçməlisən.

Vaxtı ilə burada bir daha sonra dörd ailənin yaşaması üçün təmel daşı, bü-növəsi qoyulmuş evlər, damlar tikilmişdi. Deyilənlərə görə, Ərdəbil vilayetindən köçüb gələn Seyid Məmməd Sarıbaba dağlarının qoynunda qərə tutmuş Yığın Seyidlər obasında bir müddət yaşamalı olur. Seyid titulunu daşısa da, əməlləri onu tanıyanlar tə-refindən çox da rəğbətlə qarşılanmazdı. Odur ki, onu qonşular günüləməyə başlayırlar. Burada dul bir qadınla eşq macəraları yaşayır və onunla ailə qurmağa məcbur olur. Qadının da qabaq-ki ərindən bir oğlu varmış. Seyid Məmməd həmin dul qadını da, oğlunu da götürüb Ərdəşəvi obasına pənah gətirir. Heç kimdən icazə, izn almadan Çoban Alının düzündə koma tikmək qərarına gəlir. Bundan xəbər tutan Xudum Seyid Məmməd haqqında gizli məlumat toplamalı olur. Öyrənir ki, çox da yaxşı adam deyildir. Ona görə də, saymazyana gələrək, heç kimdən icazə almadan yaşamaq üçün koma tikməsi onun xoşuna gəlmir.

Bu ərazilərin qayda-qanunlarına Alıqulu obasında yaşayan Almurad bəy nəzarət edirdi. Onun yanına adam göndərir ki, buralara xoşagelməz bir nəfər ailəsi ilə qonaq gəlib, yaşamaq üçün də koma tikir. Dərhal atlı yasavul gəlib ərazini nezərdən keçirir, Seyid Məmməd evdə olmayıanda gizlice gəlib komanı uçurur. Seyid Məmməd şə-ləsini götürüb Çoban alının düzü adla-nan yerdən uzaqlaşır. Xudum deyir:

- Ə, bu yanı qoduqlu bir arvadı da alıb, yanına düşübdu çöllərə. Mərifəti,

qanacağı da yoxdu. Ona görə xoşuma gəlmədi ki, gəlsəydi, desəydi ki, icazə ver, buralarda bir yerdə məskən salım, razi olardım. Ona görə ondan xoşum gəlmədi.

Xeyli müddət orda, burda gizli ka-halarda yaşayır. Qozlu çayının yaxası-na gəlib çıxır. Bu ərazini qarış-qarış gəzir. Çoban Alının düzü, Yaylım yeri, Ağ peyinlər, Cinqilli dərəsi, Zazalı, At boynu sınan, Palan tökən, Əppəkli, Daryal, Şirin ölen, Tippildayan, Xizək yolu, Şikar suyu ərazilərində yaşamalı olur. Onun ailəsində dörd oğul olur: Şəməmməd, Bəyalı, Xanməmməd, Şəbəndə. Oğlanları böyüyüb həddi-buluşa çatırlar. Yasovul isə uzun müddət bu ailəni təqib edir. Harada koma düzəldirlərsə, dərhal onların başının üstünü alarmış, evlərini sökərmiş. Şə-məmməd xeyli müddət görünməz olur. O, gəzə-gəzə gəlib Laləli dağının qoy-nunda bir təpənin üstündə oturub dincini alır. Susuzluq ona güc gelir, dərə-yə enir. Baxıb görür ki, dərənin o ta-yında, bu tayında qarşı-qarşıya bulaq qaynayır. Hər iki bulaqda su içir, xoşuna gəlir. Xeyli tamaşa edir. Atasını və qardaşlarını da götürüb bu yere gə-lir. Onlara deyir:

- Bura mənim çox xoşuma gəldi. O tayda bir, bu tayda bir bulaq qaynayır. Yerin üst-qatına çıxır. Bəlkə burada məskən salaq.

Tez torpağı qazıb bünövrə yeri açırlar. Daşları üst-üstə yiğib ağacların qol-budaqları ilə üstünü örtürlər. Yasovul gəlib görür ki, koma tikilibdi. Bacan- dan baxıb görür ki, balaca bir uşaq ya-tıbdı. Ürəyi rəhmə gəllir, evi uçurmaq-dan daşınır və bir də arxaya dönmür.

Məlumat verir ki, azyaşlı uşaq vardi, ona görə də uçurmadım, uşağı yazı-ğım gəldi. Ondan sonra Şəməmməd



Qaynar bulaqda dinc yaşamalı olur. Onun yeddi oğlu olur. Oğlanları üçün koma tikir. Koma kiçik yaşayış evi de-mekdir.

İmkanlı kişiler isə dam tikərdi. Da-mı tikmək üçün tikinti materialları, daş, ağaç tədarük alınardı. İşçi qüvvə-sinə ehtiyac olardı. Odur ki, qonşu obalarda kömək etmək üçün Şəmə-mməd Fingə kəndindən, Haqnəzər kəndindən köməyə adamlar dəvət edir. El gücü, sel gücü. Axtalıq meşəsindən ağacları kəsib dam tikməsi üçün icazə alır. Oğlanlar üçün dam tikir, evləndirir, ailə sahibi edir. Şəbəndə cavan ikən dünyasını dəyişir. Şəməmmədin

- Mehti, Xanməmmədin - İsirəfil, Bə-yalının - Mahmud adlı oğlanlarının döldöşü doğulub-törəyir, tayfanın sakın-lerinin sayı artır.

Qaynar bulaq obasında on iki ailə yaşaması üçün dam (ev) yeri, bü-növəsi vardi. Burada havaların yazda, yayda isti, payızda, qışda çox soyuq olması adamların mə-

kanlarının dəyişməsinə səbəb olmuşdur. Odur ki, həmin ailələrdən Qarabağa, Təzəkənd kəndinə, Haqnəzər kəndinə köçməli olmuşlar. 1941-45-ci ildə Böyük Vətən müha-ribəsinə xeyli oğlanlar döyüşə getmişlər, arxaya dönməmişlər. Qay-

nar bulaq kəndi sahibsiz, sakinsiz qaldığı üçün xarabalığa çevrilmişdi. Bura yazda, yayda yayaq kimi istifadə olunardı. Təzəkənd kəndində bu nəslin Mehdi, Məmməd, Cahangir, Mahmud, Xanməmmədin döldöşləri yaşamaqdadır.

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureati

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ

Laçın rayon Ərdəşəvi kəndi 1978

